

Azərbaycan Respublikasında 2020-ci ilin birinci rübü üzrə sənayenin inkişafı barədə

Sənaye haqqında qısa arayış (yanvar-mart 2020-ci il)

Ümumi daxili məhsul: 2019-cu ilin müvafiq dövrünə nisbətən 1,1% artaraq 18 321,1 milyon manat təşkil etmişdir.

Neft-qaz sektoru: Əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1% azalaraq 6 719,4 milyon manat təşkil etmişdir (əlavə dəyərin 36,7%-i).

Qeyri-neft sektoru: Əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,5% artaraq 11 601,7 milyon manat təşkil etmişdir (əlavə dəyərin 63,3%-i).

Sənayedə əlavə dəyər: 2019-cu ilin müvafiq dövrünə nisbətən 0,1% artaraq 7 358,5 milyon manat və ya ümumi daxili məhsulun 40,2%-ni təşkil etmişdir.

Sənayenin neft-qaz sektoru (əlavə dəyər): 2019-cu ilin müvafiq dövrünə nisbətən 2,6% azalaraq 6 378,6 milyon manat olmuşdur.

Sənayenin qeyri-neft sektoru (əlavə dəyər): 2019-cu ilin müvafiq dövrünə nisbətən 22,5% artaraq 979,9 milyon manat olmuşdur.

Sənaye (ümumi buraxılış): Ötən ilin müvafiq dövrünə nisbətən ümumi buraxılış 0,8% artaraq 10624,1 milyon manat təşkil etmişdir.

Sənayenin neft-qaz sektoru (ümumi buraxılış): 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,6 azalaraq 7 683,0 milyon manat təşkil etmişdir.


Sənayenin qeyri-neft sektoru (ümumi buraxılış): Əvvəlki ilin müvafiq dövrünə nisbətən 23,0% artaraq 2 941,1 milyon manat təşkil etmişdir.

Əsas kapitalla yönəldilmiş vəsaitlər: Maliyyə mənbələrindən əsas kapitalla yönəldilmiş vəsait əvvəlki ilin eyni dövrünə nisbətən 6,5% artaraq 2 929,4 milyon manat təşkil etmişdir.

Sənaye sahələrinə yönəldilmiş əsas kapital: Ötən ilin eyni dövrünə nisbətən 22,3% artaraq 1 647,8 milyon manat təşkil etmişdir (ümumi vəsaitin 56,3%-i).


Sənaye sahələrində çalışan işçilərin sayı və orta əmək haqqı: 2020-ci ilin yanvar-fevral aylarında sənaye müəssisələrində çalışan maddəli işçilərin orta siyahı sayı 211,0 min nəfər təşkil etmişdir; işçilərin orta aylıq nominal əmək haqqı isə 17,7% artaraq 1 103,4 manat olmuşdur.

Qrafik 1. Ümumi daxili məhsulun bölgüsü (yanvar-mart 2020-ci il)



Cari ilin yanvar-mart aylarında sənayedə 7 358,5 milyon manatlıq əlavə dəyər istehsal edilmiş, bu da ümumi daxili məhsulun 40,2%-ni təşkil etmişdir.


Qrafik 2. Ümumi daxili məhsulun strukturu (yanvar-mart 2020-ci il)




Sənaye

2020-ci ilin yanvar-mart aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi (ümumi buraxılış) 10 624,1 milyon manat təşkil etmişdir ki, bu da öz növbəsində ötən ilin müvafiq dövrünə nisbətən 0,8% artmışdır.

Qrafik 3. Sənayedə ümumi buraxılışın bölgüsü (yanvar-mart 2020-ci il)



Qrafik 4. Qeyri-neft sənayesinin artım tempi, %-lə (yanvar-mart 2020-ci il)



Qeyri-neft sənayesində artım əsasən avtomobil, qoşqu və yarımqoşquların istehsalı (7,3 dəfə), kompüter, elektron və optik məhsulların istehsalı (3,9 dəfə), metallurgiya sənayesi (2,1 dəfə), içki istehsalı (2,1 dəfə), sair nəqliyyat vasitələrinin istehsalı (66,7%), əczaçılıq məhsullarının istehsalı (36,7%), mebeldən başqa ağacın emalı və ağacdən məmulatların istehsalı (28,0%), tütün məmulatlarının istehsalı (28,0%), kimya sənayesi (25,7%), rezin və plastik kütlə məmulatlarının istehsalı (25,0%), elektrik avadanlıqlarının istehsalı (18,3%), mebellərin istehsalı (14,1%), toxuculuq sənayesi (10,5%), geyim istehsalı (10,0%), hazır metal məmulatlarının istehsalı (2,7%), qida məhsullarının istehsalı (5,3%) sahələrində müşahidə olunmuşdur.

Sənayenin struktur bölgüsü

Mədəncıxarma sənayesi. Mədəncıxarma bölməsində istehsalın həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,0% azalaraq 6 964,0 milyon manat olmuşdur.


Emal sənayesi. Emal bölməsinin müəssisələri və fərdi sahibkarları tərəfindən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə istehsalın həcmi 20,5% artaraq 3 011,8 milyon manat olunmuşdur.

Elektrik enerjisi sənayesi. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən istehsal əvvəlki ilin müvafiq dövrünə nisbətən istehsalın həcmi 17,1% artaraq 573,7 milyon manat olmuşdur.

Su təchizatı sənayesi. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində

ötən ilin müvafiq dövrü ilə müqayisədə istehsalın həcmi 4,2% artaraq 74,6 milyon manat olmuşdur.

Qrafik 5. 2020-ci ilin yanvar-mart ayları üzrə sənayenin struktur bölgüsü



Emal sənayesinin alt sahələri üzrə göstəricilər

Emal sənayesində istehsal olunmuş məhsulun və alt sahələri üzrə istehsal olunmuş məhsulunun həcmi və artım tempi, eləcədə alt sahələr üzrə xüsusi çəkisi aşağıdakı cədvəldə qeyd olunmuşdur.

Cədvəl 1. Emal sənayesinin fəaliyyət növləri üzrə məhsul buraxılışı (yanvar-mart 2020-ci il)

Emal sənayesinin sahələri	2020-ci ilin yanvar-mart ayında istehsal edilmişdir, milyon manat	2019-cu ilin müvafiq dövrünə nisbətən (sabit qiymətlərlə),	Emal sənayesində xüsusi çəkisi


		faizlə	
Cəmi emal sənayesi	3011.8	120.5	100.0%
Qida məhsullarının istehsalı	960.5	105.3	31.9%
Neft məhsullarının istehsalı	816.0	109.6	27.1%
Kimya sənayesi	220.2	125.7	7.3%
Tikinti materiallarının istehsalı	141.4	85.2	4.7%
Metallurgiya sənayesi	109.8	2.1 dəfə	3.6%
Toxuculuq sənayesi	97.6	110.5	3.2%
Maşın və avadanlıqların istehsalı	88.2	84.0	2.9%
İçki istehsalı	82.7	2.1 dəfə	2.7%
Maşın və avadanlıqların quraşdırılması və təmiri	81.0	79.3	2.7%
Rezin və plastik kütlə məmulatlarının istehsalı	68.9	125.0	2.3%
Tütün məmulatlarının istehsalı	67.5	128.0	2.2%
Hazır metal məmulatların istehsalı	54.4	102.7	1.8%
Elektrik avadanlıqlarının istehsalı	45.8	118.3	1.5%
Poliqrafiya məhsullarının istehsalı	32.7	120.2	1.1%
Mebellərin istehsalı	29.0	114.1	1.0%
Kağız və karton istehsalı	24.8	120.2	0.8%
Avtomobil, qoşqu və yarımqoşquların istehsalı	22.3	7.3 dəfə	0.7%
Geyim istehsalı	22.2	110.0	0.7%
Zərgərlik məmulatları, musiqi alətləri, idman mallarının və tibb avadanlıqlarının istehsalı	19.2	61.1	0.6%
Mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı	16.4	128.0	0.5%
Kompyuter, elektron və optik məhsulların istehsalı	4.7	3.9 dəfə	0.2%
Dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı	4.3	39.3	0.1%
Sair nəqliyyat vasitələrinin istehsalı	1.5	166.7	0.0%
Əczaçılıq məhsullarının istehsalı	0.7	136.7	0.0%

Əsas kapitala yönəldilmiş vəsaitlər

Respublikanın iqtisadi və sosial sahələrinin inkişafına 2020-ci ilin yanvar-mart aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 2 929,4 milyon manat vəsait yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% artmışdır.


Ümumi vəsaitin 56,3% sənaye sahələrinin inkişafına yönəlmişdir.

Qrafik 6. Sənayedə əsas kapitala yönəldilmiş vəsaitlərin bölgüsü (yanvar-mart 2020-ci il)



Sənayedə əsas kapitala yönəldilmiş vəsaitlərin 82,8% mədənçıxarma sənayesi, 10,2% emal sənayesi, 4,0% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 4,5% su təchizatı, tullantıların təmizlənməsi və emalı sənayesinə yönəldilmişdir.

Qrafik 7. Sənayedə əsas kapitala yönəldilmiş vəsaitlərin sahələr üzrə həcmi (2020-ci il yanvar-mart ayı)




Sənaye sahələrində çalışan işçilərin sayı və orta əmək haqqı*


2020-ci ilin yanvar-fevral aylarında ölkənin sənaye sahələrində çalışan muzzdu işçilərin orta siyahı sayı 211,0 min nəfər təşkil etmişdir, onların orta aylıq nominal əmək haqqı isə 17,7 faiz artaraq 1103,4 manat olmuşdur.

İşçilərin 33,7 min nəfəri mədənçıxarma, 118,2 min nəfəri emal, 29,4 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 29,7 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində cəmləşmişdir.

Qrafik 8. İşçilərin sayının sahə bölgüsü (fevral 2020-ci il)



Qrafik 9. Sənayenin fəaliyyət növləri üzrə bir işçinin orta aylıq nominal əmək haqqı (fevral 2020-ci il)



* İşçilərin sayı və əmək haqları bir ay gecikmə ilə təqdim olunur.